

Əməliyyat növləri	MasterCard Standard / Visa Classic	MasterCard Gold/ Visa Gold	Visa Platinum	Yelo Light	Yelo Premium	Nikoil Card
Yelo Banka məxsus "İnternet-Banking" üzrə illik tarif	ödənişsiz					
Yelo Banka məxsus "Mobile-Banking" üzrə illik tarif	ödənişsiz					
SMS Notification (Kartın müddəti bitdikdə müştəri xidməti deaktiv etməlidir)	1,2 AZN aylıq				ödənişsiz	1,2 AZN aylıq
Kartın vaxtından əvvəl dəyişdirilməsi	Cari tarif cədvəlinə uyğun olaraq	-	Cari tarif cədvəlinə uyğun olaraq			-
Kartın statusunun dəyişdirilməsi və bloklaşdırılması	ödənişsiz					
Nağd vəsaitin nağdlaşdırılması üzrə rüsumlar						
Yelo Bankın ofislərində (şəxsi vəsaitlərdən)	0%					
Yelo Bankın ofislərində (kredit xətti üzrə vəsaitlərdən)	Atəşgah kredit xətti və Əmanət girovlu kredit xətti – 0% / digər kredit xətləri - 1% (min. 1 AZN / USD / EUR)					
Yelo Bankın bankomatlarında (şəxsi vəsaitlərdən)	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv-dən (daxil olmaqla) az olduqda şəxsi vəsaitə 0% komissiya tətbiq olunacaq					
	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv. artıq olduqda 3000 AZN-dən artıq məbləğə şəxsi vəsaitə 1% (min 1 AZN / USD / EUR) komissiya hesablanacaqdır (əməkhaqqı, əmanət. biznes kartlar istisna olmaqla)					
Yelo Bankın bankomatlarında (kredit xətti üzrə vəsaitlərdən)	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv-dən (daxil olmaqla) az olduqda Atəşgah kredit xətti və Əmanət girovlu kredit xətti – 0% / digər kredit xətləri - 1% (min. 1 AZN / USD / EUR)					
	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv. artıq olduqda 3000 AZN-dən artıq məbləğə kredit xətti üzrə vəsaitə 2% (min 2 AZN / USD / EUR) komissiya hesablanacaqdır (əməkhaqqı, əmanət. biznes kartlar istisna olmaqla)					

"Azərikard" şəbəkəsində olan bankların bankomat və ofislərində (şəxsi vəsaitlərdən / kredit xətti üzrə vəsaitlərdən) – Beynəlxalq Bank, Xalq Bank, Bank Avrasiya, BTB Bank	Əmanət kartları - 2% min.2 AZN/USD/EUR / digər kartlar - 1.5% (min. 2 AZN/USD/EUR)			1% (min. 2 AZN, 2 USD, 2 EUR)
"Azərikard" şəbəkəsindən xaricində olan digər bankların bankomat və ofislərində (şəxsi vəsaitlərdən / kredit xətti üzrə vəsaitlərdən) – digər banklar	Əmanət kartları - 3% (min.3 AZN/USD/EUR) / digər kartlar - 2% (min. 3 AZN/USD/EUR)			
Ölkə daxili satış nöqtələrində mal və xidmət dəyərinin ödənilməsi	0%			
Ölkə xarici satış nöqtələrində mal və xidmət dəyərinin ödənilməsi	0%			
Bankın ofislərində nəqd vəsaitin nağdlaşdırılması zamanı əlavə rüsum (Cash):				
Rezident olmayan bankların kartları	1% , maksimal məbləğ 5 000 AZN			
Rezident bankların kartları	1% , maksimal məbləğ 5 000 AZN			
Digər komissiyalar				
" Unique " kateqoriyalı əməliyyatlar (qumar oyunları, kazino, mərc oyunları üzrə bütün ödənişlər)	4% (min 3 AZN/USD/EUR)			
Məbləğin şəxsi vəsaitlərdən digər karta köçürülməsi - "Card to Card" ("Azərikard" daxili)	0,5% (min 0,50 AZN/USD/EUR)			
Məbləğin şəxsi vəsaitlərdən digər karta köçürülməsi - "Card to Card" (ölkədaxili, "Azərikard" xarici)	1% (min 2 AZN/USD/EUR)			
Vəsaitin digər kartdan qəbulu - " Card to Card " (Beynəlxalq və ölkədaxili köçürmələr)	0% / Grace kartları üzrə 1,5% (min 2 AZN/USD/EUR):			
Cash by Code xidməti üzrə vəsaitin Yelo Bankın və ya "Azərikard" daxili digər bankın bankomatı vasitəsilə göndərilməsi	1,5% (min. 2.50 AZN/ 3.50 USD/ 3.50 EUR)			
PIN-Change	2 AZN			
PIN Reset	3 AZN			
Təcili kart sifarişi	10 AZN	-	10 AZN	-
Kartın ünvana çatdırılması	Ödənişsiz	-	Ödənişsiz	-
Konvertasiya				
İstənilən tip konvertasiya əməliyyatı (cash/ retail)	0.50%			

* Mobil telefonun itirilməsi zamanı, müştəri Mobile Banking xidmətinin deaktivasiya edilməsi üçün banka və ya Əlaqə mərkəzinə müraciət etməlidir
** Online xidmətin ödənişi zamanı (Beynəlxalq əməliyyatlar), istənilən tip xidmət üçün 18 faiz vergi tətbiq olunur. Bu vergi rüsumu online alış, aviabilet alış və otel xidmətlərinin dəyərinin ödənilməsi zamanı tətbiq edilmir
Pul kisələri (Yandex Money, Pay Pall və s.) -
1. Məbləğin Pul kisələrinə köçürülməsi zamanı Unique və konvertasiya rüsumu tətbiq olunur.
2. Pul kisələrindən məbləğin nağdlaşdırılması zamanı (kartla pul kisəsi eyni valyutada olduqda) - vergi 10% ,
2.1. Vəsaitin fərqli valyutada nağdlaşdırılması zamanı - 10% + konvertasiya.
Gömrük (customs) ödənişləri üzrə AZN valyutalı kartlara 0.1%, AZN valyutasından fərqli kartlara 0.6% (0.1+0.5 konvertasiya) komissiya haqqı tətbiq olunur
Terminal vasitəsilə karta mədaxil: təqvim ayı ərzində 1.000 AZN və ekv-dək komissiyasız, 1.000 AZN ekv-dən artıq məbləğə 0,6% komissiya tətbiq olunur (Online sayt istisna)

Əməliyyat növü	Komissiya
Cari aktiv güzəşt müddətli kredit kartlarında kredit xətti üzrə vəsaitlərdən aşağıdakı bank ödənişlərinin aparılması:	1% (min. 1 AZN)
1) Kredit ödənişi	
2) Elektron pul kisəsinə köçürmə	
3) Depozit artımı	
4) Kart və ya cari hesabın artırılması	